

Tarixin 31 mart günü ... Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur qan gölünə döndü...

Mübariz FEYİZLİ

Dinc azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilmələri, yurd-yuvalarından qovulmaları, şəhər və kəndlərimizin dağıdılması, tarixi mədəni irlərimizin müxtəlif vasitələrlə öznükünləşdirilməsi, inanc yerlərimizin, məscidlərin, qəbiristanlıqların murdarlanması... Bütün bunlar ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vandalizm emələrinin tam olmayan siyahısını təşkil edir. Sadalanın vandalizm əməlləri ermənilərin özləri barədə uydurduqları "mədəni xalq" mifinin heç bir əsası olmadığını sübuta yetirir.

Tarix boyunca xalqımızın xüsusi amansızlıqla məruz qaldığı erməni vandalizminin uzun siyahısında 31 mart soyqırımı da yer alır. 1905-1907-ci illərin bəlli hadisələrdən sonra ermənilər xalqımıza qarşı növbəti məkrili planlarını 1918-ci ilin yazında təkrarladılar. Bu dəfə onlar həmin dövrə regionda yaranan vəziyyətə uyğun olaraq bolşevizm ideyalarından sui-istifadə etdilər. Sıralarında çoxlu sayıda erməninin "lövbər" saldığı Bakı Kommunası eksinqilabçıları qarşı mübarizə şəri altında 1918-ci ilin martında Bakı quberniyasında azərbaycanlıların tama-mılə məhv edilməsi kimi cinayətkar planın icrasına başladı. S.Şaumyan başda olmaqla Bakı bolşevikləri daşnaqlarla birlikdə mart ayının axırlarında (30-31-də) milli qırğın təşkil etdilər. Bu müsələnlərlə qarşı, xüsusi, azərbaycanlılara qarşı milli soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi. Bu soyqırımında daşnak silahlı

dəstələri, habelə A.Mikoyanın başçılıq etdiyi "Qızıl Qvardiya" dəstələri xüsusilə fərqlənmİŞİDLƏR. Hətta İcərişəhərə hücum zamanı A.Mikoyanın başçılıq etdiyi quldur dəstələri Bakının en gözəl memarlıq abidələrinən olan "İsmailiyyəni" yandırdılar, "Açıq söz", "Kaspı", "Bakı" qəzetlərinin redaksiyalarını dağıtdılar, "Təzə pir" məscidinin minarələrini isə top atəsi ilə dəlik-deşik etdilər.

Azərbaycanlıların soyqırımı yalnız Bakı ilə məhdudlaşmadı. Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda ve digər yerlərdə də azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla həyata keçirilib. Bakının küçələri, qeyd olunan bölgələr, nece deyərlər, qan gölünə qərq olunub. O dövrün mətbuatında dərc edilən statistikaya əsasən təkcə Bakıda 30000 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib. Şamaxıda 58 kənd dağıdılıb, 7000 insan xüsusi qəddarlıqla öldürülüb. Qubada 122, Qarabağda 150, Zəngəzurda 115 kənd yerlə yeksan edilib...

Sadalanın faktlardan da göründüyü kimi, 1918-ci ilin martında və sonrakı aylarda ermənilərin törətdikləri vəhşiliklərin miqyası kifayət qədər genişdir və xüsusi qəddarlığı ilə diqqəti cəlb edir. Prezident İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışındaki çıxışında erməni quldur dəstələrinin Azərbaycanın, demək olar ki, bütün ərazilərində qətlamlar törətdiklərinə diqqət

çəkərək deyib: "1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın, demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmışlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur".

31 mart soyqırımına ilk dəfə siyasi və hüquqi qiymət verilməsi

Tarixin dərsləri nə qədər acı olsa da, biz ondan iibrət götürməliyik. Xüsusilə gənc nəsil keçmişdə xalqımızın düşçə olduğu qətlamlar, soyqırımları barədə ətraflı bilgilərə malik olmalıdır. Bu, ilk növbədə, gələcəyimiz üçün, faciələrimizin təkrarlanmaması



naminə zəruridir.

Bu baxımdan 31 mart soyqırımına Ulu öndər Heydər Əliyev tərəfindən ilk dəfə siyasi və hüquqi qiymət verilməsi mühüm tarixi əhəmiyyət daşıyır. Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araştırılması üçün Fövqəladə İstintaq Komissiyası yaradıb, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz ediləsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sira tədbirlər görüb. Lakin Xalq Cümhuriyyətinin ömrü az oldu və başlanılan işlər yarımcı qaldı. Sovet hakimiyyəti illərində isə 1918-ci ilin yazında xalqımıza qarşı törədilən vəhşiliklər cəmiyyətə tamam

başqa rakursdan təqdim edilirdi. Soyqırımı-nın təşkilatçıları lənətlənmək əvəzinə, qəhrəmanlar kimi dərsliklərdə təbliğ edildi, onlara heykəllər ucaldılır, şənlonnə mahmilar bəstələnirdi. Müstəqilliyimizin ilk illərində zorla hakimiyətə gələn AXC - "Müsavat" iqtidarı da bəhs olunan soyqırımı hadisəsinə hüquqi-siyasi qiymət verməyə tölsəmədi. Halbuki ermənilərin respublikamıza qarşı yeni erazi iddiaları ilə çıxış etdikləri, elan olunmamış mühərabəyə başlıdıqları bir dövrdə bu, çox vacib idi.

Xalqın təkidli tələbi ilə müstəqil Azərbaycanın siyasi rəhbərliyinə gələn Heydər Əliyev 1998-ci il martın 26-də "Azərbaycanlıların soyqırımı haqqında" müvafiq Fərman imzalayıb. Fərmanda 1918-ci ildə baş verən soyqırımı hadisəsinə siyasi-hüquqi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Ötən dövrə aşkarlanmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qur-

banlarının sayının qat-qat çox olduğunu sübut edib. Xocalı soyqırımı erməni vəhşiliyinə növbəti sübutudur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu faciə dünyanın gözü qarşısında baş verib: "Bu faciə dünyanın gözü qabağında baş vermişdir. Yeni, biz bunu "erməni soyqırımı" mifi kimi heç bir əsası olmayan mifologiya əsasında deyil, real faktlar əsasında Görürük. Videomateriallar, fotosəkillər, canlı şahidlərin ifadələri - bütün bunlar həqiqətdir və reallıqdır".

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması

Azərbaycan həqiqətlərinin dünyaya icti-maiyyətinin diqqətinə çatdırılmasında dövlət qurumları ilə yanaşı, Heydər Əliyev Fondu da çox mühüm rol oynayır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondu istər ölkədən kənardır, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır. Heydər Əliyev Fondu-nun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması Fondu bu məsələyə nə dərəcədə həssas yanaşdığını nümayiş etdirir.

təsna önem daşıyır. Biz yalan tarix, saxta mədəniyyət daşıyıcıları olan ermənilərin əsl simasını açıb göstərməli, onların maskalarını yırtmaliyiq. Bu istiqamətdə Prezident İlham Əliyevin ardıcıl fəaliyyəti təqdirolayıqdır.

Dövlət başçımız müxtəlif auditoriyalarda çıxışlarında tarixi ədalətin gec-tez bərpa olunağına dərin inam ifadə edir. Prezident İlham Əliyev inamla və qətiyyətlə bildirib ki, biz tarixi torpaqlarımıza qayıdacaqıq. 44 günlük mühərabədə qazanılan şanlı Qələbə sayəsində biz ölkəmizin ərazi bütövlüyünü təmin etdik, işgalçuları torpaqlarımızdan qovduq. Növbəti hədəfimiz isə zamanında yurd yerlərində - indiki Ermənistən ərazi-sindən zorla qovulmuş soydaşlarımızın tarixi torpaqlarımıza layiqli şəkildə qayıdışını təmin etməkdir. Xalqımızın o yerlərə güclü mənəvi bağlılığı var. Prezident İlham Əliyevin ötən ilin sonlarında Qəribi Azərbaycan İcmasının üzvləri ilə görüşdə səsləndirdiyi fikirlər üç mərhələdə deportasiyaya məruz qalmış azərbaycanlıların geri dönüşünün təmin edilmesi üçün bir növ yol xəritəsidir. Qeyd edək ki, Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyin haqqında müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölçə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilib.

Azərbaycan həqiqətlərinin dünyaya icti-maiyyətinin diqqətinə çatdırılmasında dövlət qurumları ilə yanaşı, Heydər Əliyev Fondu da çox mühüm rol oynayır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondu istər ölkədən kənardır, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır. Heydər Əliyev Fondu-nun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması Fondu bu məsələyə nə dərəcədə həssas yanaşdığını nümayiş etdirir.